

## İNTRODUKSİYA OLUNMUŞ ŞAFTALI SORTLARININ YARPAQ SƏTHİ

**Z.F.SƏRHƏDOVA**  
**AKTN Meyvəciliq və Çayçılıq ET İnstitutu**

*Məqalədə, şaftalı bitkisi sortlarının yarpaq səthinin göstəriciləri barədə məlumat verilmişdir. Tədqiqat işində şaftalı bitkisi sortları ağaclarında yarpaqların sayı, bir yarpağın orta və bir ağaca düşən yarpaq səthi müəyyənlədirilmişdir. Tədqiqat işinin nəticəsi olaraq introduksiya olunmuş şaftalı bitkisi sortlarından yarpaq səthinin orta göstəriciləri yüksək olan sortlar qeydə alınmışdır.*

*Açar sözlər:* şaftalı, introduksiya, sort, yarpaq səthi.

**S**aftalı bitkisinin normal böyüməsi, inkişafı, həmçinin yüksək məhsuldarlığın əldə edilməsi üçün yarpaq aparatının qorunub saxlanması əsas amillərdən biridir. Yarpaq aparatı vasitəsi ilə əsas fizioloji prosses-fotosintez (assimilyasiya), tənəffüs və transpirasiya gedir ki, bu amillərin də bitkinin həyatında əvəz olunmaz əhəmiyyəti vardır. Yarpaqda gedən mürəkkəb biokimyəvi və fizioloji proseslər nəticəsində ona torpaqdan daxil olmuş azot, fosfor, kalium və s. maddələr havadan daxil olmuş karbonla birləşərək karbohidratlar, yağlar, zülal, amin turşusu, vitaminlər və s. üzvi birləşmələr əmələ gətirir. Əmələ gəlmış bu birləşmələr bitkinin normal böyüməsinə, inkişafına və bol məhsul verməsinə sərf olunur. Yarpaqda olan ağızçıqlar vasitəsilə bitki kökdən xaric qidalanır. Buna əsaslanaraq bitkilər müxtəlif mineral maddələrdən hazırlanmış məhlul çıxırlar. Yarpaqda toplanmış qida maddələri hesabına bitkinin kök sisteminin normal böyüməsi təmin edilir [1,3].

Şaftalı bitkisinin yarpaqları lansetvari formalı olmaqla onların iriliyi sort və yetişdirilmə şəraitində asılıdır. Bitkinin yarpaqlarının üst hissəsi adətən parlaq rəngdə olur. Yarpaqlar sortlardan asılı olaraq ağ lətli meyvə sortlarda tünd-yaşıl, sarı lətli meyvə sortlarda sarımtılyışlı rəngli olur. Şaftalı bitkisinin yarpaqlarının alt hissəsi açıq yaşıl rənglidir. Yarpaq ayasının saplaşmasına birləşdiyi hissə sortlardan asılı olaraq yumru və ya uzunsov ola bilər. Yarpaqların kənarları sortlardan asılı olaraq az və ya çox dərəcədə dişlidir [2,4].

**Material və metodika.** Tədqiqat işi MÇETİ-nin Zərdabi adına ETB-da 0,17 ha sahədə 5x3 əkin sxemində əkilmiş, 18 şaftalı və nektarin sortları üzərində yerinə yetirilir. Müşahidə altında Meloks-26, Meloks-31, Meloks-37, Netiks-25, Netiks-28, Netiks-30, Netiks-34, Rediks-25, Rediks-27, Rediks-30, Rediks-2-110, Maliks-25, Maliks-36, Maliks-145, Quayoks-30, Quayoks-35, Qarteyro, Qarteda sortlarıdır. Tədqiqat işləri bağçılıq üzrə ümumi qəbul olunmuş Miçurin adına UİMİ-nun Meyvə,



giləmeyvə və qərzəkli meyvə bitkilərinin programması və metodikası (1973) əsasında həyata keçirilmişdir. Tədqiqat işində nəzarət sort kimi Fədai sortundan istifadə olunmuşdur. Tədqiqat işində şaftalı bitkisi sortlarının hər birində 3-5 ağac götürülməklə yarpaq səthi müəyyən edilmişdir.

**Tədqiqatın məqsədi.** İntroduksiya olunmuş şaftalı sortlarının Quba-Xaçmaz bölgəsində sortların bioloji xüsusiyyətlərini, o cümlədən yarpaq səthinin öyrənilməsidir.

**Eksperimental hissə.** Tədqiqat illərində şaftalı bitkisi sortlarının ağaclarında yarpaq sayı, bir yarpağın orta və bir ağaca düşən orta yarpaq səthi göstəriciləri müəyyənlədirilmişİSdir. Belə ki, şaftalı sortlarına məxsus ağaclarada yarpaq səthinin göstəriciləri müxtəlif olmuşdur.

İntroduksiya olunmuş şaftalı sortlarının yarpaqlarının forması əsasən lansetvarıdır. Bir yarpağın orta səthi  $26-39 \text{ sm}^2$  aralığında dəyişmişdir. Fədai (n) sortu ilə müqayisədə bir yarpağın orta səthi Quayoks-30 sortunda  $26 \text{ sm}^2$  olmaqla nisbətən aşağı, digər sortlar üzrə  $29-29 \text{ sm}^2$  olmaqla nisbətən yüksək olmuşdur. Bir ağacda olan yarpağın sayı sortlar üzrə  $3560-8450$  ədəd arasında dəyişmişdir. Fədai (n) sortu ilə müqayisədə bir ağacda olan yarpağın sayı bütün sortlar üzrə  $3570-8450$  ədəd olmaqla nisbətən yüksək olmuşdur. Bir ağacda olan yarpaqların çəkisi göstəriciləri introduksiya olunmuş sortlar üzrə  $1,6-5,6 \text{ kq}$  arasında dəyişmişdir. Fədai (n) sortu ilə müqayisədə bir ağacda olan yarpaqların çəkisi bütün sortlar üzrə  $1,7-5,6 \text{ kq}$  olmaqla nisbətən yüksək olmuşdur. Bir ağaca düşən orta yarpaq səthi göstəriciləri sortlar üzrə  $8,2-27,8 \text{ m}^2$  arasında dəyişmişdir. Fədai (n) sortu ilə müqayisədə bir ağacda olan yarpaqların çəkisi Maliks-25 sortunda  $8,2 \text{ m}^2$  olmaqla nisbətən aşağı, digər sortlar üzrə  $14,2-27,8 \text{ m}^2$  olmaqla nisbətən yüksək olmuşdur.

Ümumilikdə introduksiya olunmuş şaftalı bitkisi sortlarının yarpaq səthi göstəricilərinə görə Netiks-25, Netiks-28, Netiks-34, Quayoks-35 sortları yüksək göstəricilərə malik olmuşdur (bax.cəd.).



İntroduksiya olunmuş şaftalı sortlarının yarpaq səthi

Sıra №-si	Sort	Bir yarpağın orta səthi, $\text{sm}^2$	Bir ağacda olan yarpağın sayı, adəd	Bir ağacda olan yarpaqların çəkisi, kq	Bir ağaca düşən orta yarpaq səthi, $\text{m}^2$
1	Fədai (n)	28	3560	1,6	9,9
2	Meloks-26	37	4680	4,4	17,3
3	Netiks-25	39	6300	4,06	24,5
4	Rediks-25	36	4920	4,09	17,7
5	Maliks-25	29	3570	1,7	8,2
6	Rediks-27	39	4080	3,3	15,9
7	Netiks-28	34	5970	4,94	20,1
8	Netiks-30	31	5750	5,3	17,8
9	Quayoks-30	26	4872	3,09	12,6
10	Rediks-30	37	3840	2,6	14,2
11	Maliks-145	34	4400	2,5	14,9
12	Meloks-31	35	4720	4,4	16,5
13	Meloks-37	38	4300	3,01	16,3
14	Rediks-2-110	32	5517	4,2	17,6
15	Netiks-34	33	8450	7,0	27,8
16	Maliks-36	39	3850	2,95	15,0
17	Quayoks-35	38	6224	5,6	23,6
18	Qaytero	36	4560	3,95	16,4
19	Qarteda	30	6160	4,3	18,4

**Nəticə.** Quba-Xaçmaz bölgəsində introduksiya olunmuş şaftalı bitkisi və onun bir qolu olan nektarin bitkisi sortlarının aqrobioloji xüsusiyyətləri, o cümlədən, sortların yarpaq səthi göstəriciləri tərifimizdən öyrənilmişdir. Tədqiqat işləri aparılırkən müayyən edilmişdir ki, həmin bitkiyə məxsus sortların bioloji xüsusiyyətlərindən asılı olaraq sortların yarpaq səthi göstəriciləri müxtəlif olmuşdur. İntroduksiya olunmuş şaftalı sortların yarpaqlarının forması lansetvaridir. Bir meyvəyə düşən orta yarpaqların sayı təxminən 25-75 adəd təşkil etmişdir ki, bu da həmin sortlarda gələcək illərdə də yüksək məhsuldarlıqdan xəbər verir. Ümumiyyətlə introduksiya edilmiş şaftalı bitkisinə məxsus yarpaq səthi meyvəçilikdə ümumi qəbul edilmiş metodikaya uyğunluq gətirməkdədir.

## ƏDƏBİYYAT

- 1.Həsənov Z.M., Əliyev C.M.- Meyvəçilik, Bakı, 2011, səh.409. 2.İdrisov H., Çayirdəkli meyvə bitkiləri, Bakı, 2018, səh. 21.  
2.Зуева Г.А. Общая фенология (конспект лекций) Елабуга: Изд-во ЕГПИ, 2008. с. 34. 3. Соколова С.А., Соколов Б.В., Персик, Картя Молдевенскэ, 1987, с. 23.

## Поверхность листьев интродуцированных сортов персика

3.Ф.Сархадова

В статье дана информация о характеристиках поверхности листьев сортов персикового растения. В исследовании определено количество листьев, средний показатель поверхность для одного листья и дерева сортов персика. В результате исследования были зарегистрированы сорта персика с высокими показателями поверхности листьев.

**Ключевые слова:** персик, интродукция, сорт, поверхность листьев.

## Leaf surface of introduced peach varieties

Z.F.Sarkhadova

The article provides information about the characteristics of the leaf surface of the peach plant varieties. The study determined the number of leaves, the average surface area for a single leaf and a tree of peach varieties. As a result of the study, peach varieties with high leaf surface indices were recorded.

**Key words :** peach plant, introduction, variety, leaf surface.